

# Teaching methods and the didactic factors influencing the selection of teaching methods

Museyib Ilyasov

Prof. Dr. of Pedagogical Sciences, Azerbaijan State Pedagogical University. Azerbaijan.

E-mail: museyibilyas@gmail.com

<https://orcid.org/0000-0002-9379-1643>

**Abstract.** One of the problems in theoretical and practical pedagogy is the teaching methods that has its own essence and role and covers different approaches. Optimal classification of teaching methods, the teacher's ability to choose and apply them correctly in preparation for the lesson are important issues for the effective pedagogical process. Therefore, it is very important for the teachers to have a broad knowledge of teaching methods, to identify the main factors in their selection, to be able to use them effectively. This article explores the variability of teaching methods, their constant development, the existence of numerous classifications in modern pedagogy, the essence of the most frequently used classifications in practical pedagogy, and the criteria on which their selection should be based in practice.

**Keywords:** training methods, classification, selection, key factors, pedagogical process, teacher, pupil, criteria.

<http://dx.doi.org/10.29228/edu.214>

**To cite this article:** İlyasov M. (2020) Teaching methods and the didactic factors influencing the selection of teaching methods. *Journal of Preschool and Primary Education*, Vol. 231, Issue II, pp. 11–24.

**Article history:** Received — 29.05.2020; Accepted — 04.06.2020

## Təlim metodları və onların seçimində təsir göstərən didaktik amillər

Müseyib İlyasov

Professor, Pedagoqika üzrə elmlər doktoru, ADPU. Azərbaycan.  
E-mail: museyibilyas@gmail.com  
<https://orcid.org/0000-0002-9379-1643>

**Annotasiya.** Nəzəri və praktik pedaqogikada öz mahiyyətinə, roluna görə əsas yer tutan, fərqli baxışların olduğu problemlərdən biri də təlim metodlarıdır. Təlim metodlarının optimallı təsnifatı, dərsə hazırlaşarkən müəllimin onları düzgün seçməsi və tətbiq edə bilməsi pedaqoji prosesin səmərəliliyində vacib məsələlərdəndir. Buna görə də müəllimin təlim metodları haqqında geniş biliyi malik olması, onların seçimində əsas amilləri müəyyənləşdirməsi, onlardan səmərəli istifadə edə bilməsi olduqca vacibdir. Bu məqalədə təlim metodlarının dəyişkənliyi, daim inkişafda olması, müasir pedaqogikada bu sahədə çoxsaylı təsnifatların mövcudluğu tədqiqata cəlb edilmiş, praktik pedaqogikada daha çox müraciət olunan təsnifatların mahiyyəti açıqlanmış, praktik fealiyyətdə onların seçimində hansı meyarlarla əsaslanmağın lazımlığı olduğu şərh edilmişdir.

**Açar sözlər:** təlim metodları, təsnifat, seçim, əsas amillər, pedaqoji proses, müəllim, şagird, meyarlar.

<http://dx.doi.org/10.29228/edu.214>

**Məqaləyə istinad:** İlyasov M. (2020) Təlim metodları və onların seçimində təsir göstərən didaktik amillər. «Məktəbəqədər və ibtidai təhsil», № 2 (231), səh. 11–24.

**Məqalə tarixçəsi:** göndərilib – 29.05.2020; qəbul edilib – 04.06.2020

Müseyib İlyasov

Təlim metodları və onların seçimində təsir göstərən didaktik amillər

### Giriş / Introduction

Təlim metodları təhsilverənlər və təhsilalanların ümumi məqsədlərə yönəldilən birgə fəaliyyət üsullarıdır. Metodologiya elminin banisi F.Bekon özünün "Yeni Orqanon" əsərində yazardı ki, həqiqi biliyə həqiqi metodlar vasitəsi ilə nail olmadı mümkündür. Bu baxımdan təlim prosesində şagirdlərin yiyələnəcəkləri biliyk, bacarıq və vərdişlərin möhkəm, əsaslı olması, verilənlərin öyrənənlər tərəfindən daha səmərəli qarvanılması işində digər amillərlə yanaşı, təlim metodlarının düzgün müəyyənləşdirilməsi də böyük əhəmiyyətə malikdir.

Təlim metodları daim inkişafda olan proseslərlə, yeni təhsilin məqsədi, məzmunu, cəmiyyətin inkişafı və təhsilə verilən tələblərlə əlaqədardır olaraq dəyişir, inkişaf edir. Yeni metodlar yaranır, köhnələri isə öz missiyasını başa vuraraq, tarixə qovuşur. Bununla belə, metodların təsnifat müxtəlifiyyində yalnız bu amillər rol oynamır, digər amillər də vardır. Ən mühümü cəhət metodların təsnifatı üzrə tədqiqat aparan pedaqoqların təsnifatda hansı prinsipi əsas götürmələri və metodları qruplaşdırarkən hansı amıl də daha çox üstünlük verməlidir. Elə bu səbəbdən də pedaqogika elmında təlim metodlarının təsnifatına müxtəlif yanaşmalar özünü göstərir ki, bu da xeyli sayıda müxtəlif təsnifatların yaranmasına səbəb olmuşdur.

### Əsas hissə / Main part

Amerikalı pedaqoq K.Kerr "təhsil metodları sahəsində inqilabın" dörd mərhələsini müəyyən edir: 1-ci mərhələnin mahiyyəti ondan ibarətdir ki, tarixi inkişafın gedisində valideyn-müəllimlər öz yerlərini mütəxəssis müəllimlərə verdilər. 2-ci mərhələnin mahiyyəti sıfahi sözün yazılı sözə əvəz edilməsindən ibarət idi. 3-cü inqilabi mərhələ – çap işinin təhsilə daxil edilməsi sayılırdı. 4-cü və hazırda şahidi olduğumuz mərhələ isə təhsilin hissələrlə avtomatlaşdırılması və kompüterləşdirilməsi ilə bağlıdır [Slastenin V.A., Isaev I.F., Shiyanoğlu Y.N. Obshaya pedaqoqika, 2002].

Təlim prosesinin tarixən getdikcə çətinləşməsi, təhsildə yeni-yeni problemlərin meydana gəlməsi, onların daha asan və əlverişli yollarla həll edilməsi zərurəti öyrənmə metodlarının da getdikcə çoxalmasına, yeniləşməsinə və təkmilləşməsinə səbəb olmuşdur. Təlim metodları tarixi inkişafın müxtəlif dövrlərində, müxtəlif təsnifatlarla pedaqoji prosesə gətirilmişdir. Müşahidə, müsahibə, sıfahı və yazılı nitq, kitab üzərində iş, praktik fealiyyət və digər metodlar zaman-zaman tədqiq edilmiş, bəzən biri, bəzən digəri, bəzən də bir neçəsi kompleks şəkildə tətbiq olunmağa başlanılmışdır. Hətta bəzən bir və ya bir neçə metodun üstünlükləri dövri pedaqoji mətbuatda həddən çox təriflənmiş, praktikada daha çox uğur gotirdiyi qeyd edilmiş, müəyyən vaxt keçdikdən sonra bunlar da yeniləri ilə əvəz

olunmuş və yeni metodların daha əlverişli olduğu vurgulanmışdır. Təlimdə əsas məqsəd az vaxt ərzində daha çox müvəffəqiyət əldə edilməsidir, ona görə də bu proses, təbii ki, hər zaman olmuş və indi də davam edir. Yəqin ki, gələcəkdə də belə olacaqdır. Təbii olan bu hal daha əlverişli təlim metodlarının təqdimatı, mövcud metodların modenləşdirilməsi istiqamətində yeni-yeni tədqiqatların aparılmasını zəruri etmişdir.

Müasir pedaqoji nəzəriyyədə təlim metodlarının müxtəlif təsnifatları, təcrübədə istifadə olunan coxşayı metodlar kompleksi vardır, lakin bəzən bunların hansının daha məhsuldar, daha əlverişli olduğunu müəyyənləşdirmək tələbələr, magistrantlar, bəzən hətta təcrübəli müəllimlər üçün də müəyyən çətinliklər yaradır. Buna görə də seçilmiş metodların fənnin xarakterinə, mövzunun məqsədinə uyğun, mövzunu daha yaxşı mənimsətmək üçün əlverişli olmasına, şəraitə, təhsilalanın yaşına, anlama səviyyələrinə müvafiq olmasına və digər bir sira suallara cavab verməsinə görə düzgün metodlar seçiminin edilməsi olduqca zəruridir. Buna görə də əvvəlcə təlim metodlarının pedaqoqlar tərəfindən daha çox dəyərləndirilən və pedaqoji təcrübədə geniş yayılan bir neçə təsnifatın nəzər yetirək.

### **1. Bilik mənbələrinə görə təsnifatlaşdırılan təlim metodları**

İlk təsnifatlardan biridir və hazırda da bu təsnifatın tərəfdarları az deyil. Professor M.Muradxanovun redaktorluğu ilə nəşri olunan ilk "Pedaqogika" dərsliyimizdə də [Bakı, 1964] təlim metodları bu təsnifata əsaslanaraq verilmişdir. Müasir dövrə İ.P.Podlasıy [Moskva, 2007], Q.M.Kojaspairova [Moskva, 2010], Ə.X.Paşayev və F.A.Rüstəmov [Bakı, 2007], L.N.Qasımovə [Bakı, 2013] və başqaları apardıqları tədqiqatlarda və müəllifləri olduqları pedaqogika dörsliklərində, dərs vəsaitlərində bu təsnifata daha çox üstünlük vermişlər. Bu təsnifatda təlim metodları bilik mənbələri əsasında təsnif olunur, təhsilalanlara bilik, bacarıq və vərdişlər söz, əyani və praktik metodlar vəsaitləsə işlənilir:

1. bilik mənbələrinin şəfahi və ya yazılı olduğu **sözlü metodlar**: müəllimin şəhri, müsahibə, didaktik oyular, tədris diskussiyaları, kitab üzərində iş və s.;

2. bilik mənbələrinin predmet, hadisə, əyani vəsaitlər olduğu **əyani metodlar**: illüstrasiya, nümayiş (demonstrasiya) və s.;

3. bilik və bacarıqların praktik fəaliyyət prosesində formalasdığı **praktik metodlar**: tapşırıqlar, laboratoriya işləri, praktik işlər və s.

### **2. İdrak fəaliyyətinin xarakterinə görə təsnifatlaşdırılan təlim metodları**

Bu təsnifat keçən əsrin 70-ci illərində də daha çox müraciət edilən təsnifat kimi yadda qalsa da, hazırda praktik fəaliyyətdə ondan az istifadə edilmir. Görkəmlı didaktiklər M.N.Skatkin və İ.Y.Lerner [Moskva, 1975], M.M.Mehdizadə [Bakı, 1982], B.A.Əhmədov [Bakı, 1983] və başqaları bu təsnifata üstünlük vermiş, ona daxil edilən metodların pedaqoji prosesdə də samarəli olduğunu əsaslandırmışlar.

Bu təsnifata *izahlı-illüstrativ, reproduktiv, problemlı şərh, qismən axtarış və evristik* metodlar daxil edilmişdir. Burada şagirdlərin düşüncə fəallığı əsas götürülmüş və təhsilalanların idrakinin inkişaf etdirilməsi ön plana çəkilmişdir.

### **3. Didaktik məqsədlərə görə təsnifatlaşdırılan metodlar**

Təlim prosesinin didaktik məqsədinin əsas görtürildüyü bu təsnifat bir çox pedaqogik proqramlarında, dərslik və dərs vəsaitlərində geniş yer tutur. M.A.Danilov [Moskva, 1957], V.P.Yesipov [Moskva, 1975], Q.İ.Şukina [Moskva, 1977] və başqalarının tədqiqatlarında bu təsnifatın şagirdlərin mənimmsəmə bacarıqlarına daha səmərəli təsir göstərdiyi vurgulanmışdır. Bu təsnifatda metodlar aşağıdakı kimi qruplaşdırılır:

- 1) yeni tədris materialının qarnameşinə xidmət edən metodlar (*müəşahidə, müəllimin şəhri, müsahibə, kitab üzərində iş, illüstrasiya və demonstrasiya*);
- 2) biliklərin, bacarıq və vərdişlərin formalasmasına xidmət edən metodlar (*problem-situasiya, laboratoriya işi, tədqiqatçılıq, təkrarlar, çalışmalar*);
- 3) biliklərin, bacarıq və vərdişlərin tətbiqinə xidmət edən metodlar (*müxtəlif formalı müştəqil işlər, praktik işlər*);
- 4) idrak fəaliyyətinin motivasiya edən və stimullaşdırılan metodlar (*idrak işləri, tədris diskussiyaları və s.*);

5) nəzarətə xidmət edən metodlar (*şifahi sorğu, imla, ifadə, inşa, yoxlama yazi işləri, özüñənəzarət və s.*) [Danilov M.A, Esipov B.P. i dr. Didaktika, 1957].

Bu təsnifat daha çox müəllimin fəaliyyətini əks etdirməsi ilə xarakterizə olunur. Qeyd edək ki, professor N.Kazimov bu təsnifati *təlimin mərhələlərinə görə təsnifat* adlandırmışdır və yuxarıda sadalananları təlim mərhələləri kimi xarakterizə edir [Kazimov N. Məktəb pedaqogikası, 2011].

### **4. Şagirdlərin fəallığına görə təsnifatlaşdırılan metodlar**

Müəllifləri E.Y.Qolant və E.I.Perovski olan bu təsnifata görə, metodlar şagirdlərin fəallığına və passivliyinə görə iki qrupa bölündür: 1) passiv metodlar; 2) fəal metodlar.

Passiv metodların tətbiqində şagirdlər yalnız qulaq asır və müşahidə edirlər (*nağıl, mühazirə, izah, ekskursiya, demonstrasiya, müsahidə*).

Fəal metodların tətbiqində isə şagirdlərin müştəqil işləri təşkil olunur (*laboratoriya işləri, praktik işlər, kitab üzərində iş və s.*) [Qolant Y.Y. Voprosi obucheniya, 1957].

### **5. Təlim prosesinə bütün yanaşmaya əsaslanan metodlar**

Y.K.Babanski tərəfindən əsaslandırılan bu təsnifatda metodlar üç qrupa bölündür:

I qrup – tədris-idrak fəaliyyətinin təşkili və həyata keçirilməsi metodları:

**perseptiv** (tədris materialının bilavasitə hissələrlə verilməsi və yada salınması) (persepsiya – anlama və qavrama); **sözlü** (mühazirə, nağıl, müsahibə və s.); **əyani** (illüstrasiya, demonstrasiya); **praktik** (təcrübə, tapşırığın yerinə yetirilməsi); **mənqi** (induktiv, deduktiv, analogiya və s.); **idrakı** (tədqiqatçılıq, problemləxtarış, reproduktiv); **tədris fəaliyyətinin özünüidarəsi** (kitab üzərində, cihazlarla müstəqil iş).

**II qrup** – tədris-idrak fəaliyyətinin motivləşdirilməsi və stimullaşdırılması metodları: öyrənməyə marağın formalasdırılması metodları (idrak oyunları, tədris diskussiyaları, problem-situasiyanın yaradılması və s.); təlimdə vəzifə və cavabdehlik hissinin formalasdırılması metodları (rəğbətləndirmə, bəyənmə, məzəmmət və s.);

**III qrup** – tədris-idrak fəaliyyətinin keyfiyyətinə nəzarət və özünənəzarət metodları: biliklərin, bacarıq və vərdişlərin şifahı, yazılı və kompüterlə yoxlanılması metodları. [Pedagoğika. Moskva, 1988].

Bu təsnifatda əvvəlki təsnifatların bir növ modernləşdirilməsi və təlim metodlarının bütöv bir kombinasiyasının yaradılması özünü göstərir.

## 6. Binar metodlar

M.I.Maxmutov tərəfindən irəli sürülən bu təsnifat müəllim və şagirdlərin fəaliyyət bacarıqlarının hesaba alınması əsasında müəyyənləşdirilir. Bu metodlar iki qrupda təsnif edilir:

1) tədris metodları (məlumat-ümumiləşdirmə, izahedici, təlimat-praktik, izahedici-təhrükəcidi);

2) öyrətmə metodları (icraedici, reproduktiv, produktiv-praktik, qismən axtarış, axtarış) [Maxmutov M.I. Binarnie metodi obucheniya, 1975].

Göründüyü kimi, bu təsnifatda müəllim-şagird fəaliyyətinin iki qütbü – öyrətmə və öyrənmə prosesinin əlaqələndirilməsi ön plana çəkilir.

A.V.Xutorskoy da təlim metodlarını iki qrupda təsnifatlaşdırır:

1) şagirdlərin idrak fəaliyyətinin xüsusiyyətlərinə görə (deduktiv və induktiv);

2) təlimin məhsuldarlıq dərəcəsinə görə (koqnitiv, kreativ və təşkilatlı fəaliyyət) [Xutorskoy A.V. Sovremennaya didaktika, 2007].

## 7. Fəal (interaktiv) təlim metodları

Müasir təhsilimizdə, müəllimlərin praktik fəaliyyətində ən çox istifadə edilən metodlardır. Respublikamızda ilk dəfə Z.Veysova tərəfindən [Veysova Z. Fəal təlim metodlarına giriş kursu, 2004] nəzəri və praktik şəkildə əsaslandırılan, tətbiq edilən bu təsnifat hazırda geniş yayılmışdır. Bir çox pedaqoq və psixoloqlar, o cümlədən, Ə.Ə.Əlizadə [Bakı, 1998], H.H. Əhmədov [Bakı, 2016] və b. bu təsnifata daxil olan metodların şagirdlərin feallığıdır, təlim prosesində interaktivliyin təmin olunması, təlimin öyrənenlərin bilavasitə feallığı şəraitində

reallaşdırılmasına yönəldiyini əsaslaşdırmaqla praktik fəaliyyətdə bu metodların daha səmərəli olduğunu qeyd etmişlər. Bu təsnifata bir çox yeniyet metodlar daxil edilir. Onlardan daha çox müraciət olunanlara aşağıdakılardır misal göstərmək olar: 1) didaktik oyunlar; 2) tədris diskussiyaları; 3) insert; 4) beynin homşası; 5) klaster; 6) dəyirmi masa; 7) Venn diaqramı; 8) semantik əlamətlərin təhlili; 9) intensiv metodlar və s.


Bu metodlar şagirdlərin fəaliyyətinin məhsuldar, yaradıcı və axtarıcı xarakterini şərtləndirir, müəllimlə şagirdlərin birgə, qarşılıqlı fəaliyyəti prosesində öyrənenlərin təxayyülini, düşünsəsinə, mənqi təşkükürün formalaşdırmağa kömək edir.

Pedaqoji nəzəriyyədə və praktik pedaqogikada digər təsnifatlar da mövcuddur. Təxminən 50-ya qədər təlim metodu və onların da 10-dan çox təsnifatlar vardır. Adını çəkdiyimiz və çəkmədiyimiz bu təsnifatlar onu göstərir ki, ayrı-ayrı müəlliflər metodları qruplaşdırırcən, başlıca meyar olaraq, təlim metodlarının metodoloji əsaslarını və təyinatını əsas götürmüsələr. Başqa sözə desək, elə təsnifatlar yaratmağa çalışmışlar ki, ayrı-ayrı qruplarda təmsil olunan metodlar özlərində eyni məqsədi və mahiyyəti daşıya bilinərlər. Burada bir xarakterik hal da özünü onda göstərir ki, bəzən metodlar dəyişmədən ayrı-ayrı təsnifatlarda, müxtəlif qruplarda yerləşdirilir. Bəzən də bir və ya bir neçə metod bir təsnifatda ayrı-ayrılıqla, başqa bir təsnifatda isə əlaqələndirilərək, birləşdirilərək verilir ki, bu da qarışıqlığın yaranmasına səbəb olur.

## Təlim metodları, yoxsa təlim texnologiyaları?

Digər bir xarakterik problem də təlim metodları ilə təlim texnologiyaları arasındaki münasibətlə bağlıdır. Qeyd edək ki, təlim texnologiyaları sahəsində aparılan tədqiqatların bəzilərində təlim metodlarından uzaqlaşma halları özünü göstərməyə başlayır ki, bunu da bəzi mütəxəssislər təbii hesab edir, *metodika* yox, *texnologiya* terminindən istifadə edilməsinə üstünlük verirlər. Bəzən də bu terminlərin mexaniki əvəzlənməsi baş verir və təlim texnologiyaları təlim metodları kimi təqdim edilir, lakin nəzərdən qaçırmıq olmaz ki, təlim texnologiyaları və təlim metodları, mahiyyət etibarı ilə, bir-birinə yaxın olduqları qədər də fərqli xüsusiyyətlərə malikdirlər. Eyni zamanda, bunlar qarşılıqlı əlaqəli, bir-biri ilə bağlı olan və təlim prosesinin tamlığını təmin edən proseslərdir. Bəzən də eyni funksiyaların daşıyıcıları kimi çıxış edə bilirlər. Bu isə o halda baş verir ki, təlim metodları özünü texnoloji proseslərin planlı, sistemli və ardıcılı kompleksi kimi göstərə bilin. Buradan belə bir nəticə çıxır ki, təlim metodları daha geniş anlayışdır və o, özündə müəyyən texnoloji prosesləri birləşdirir. Yəni hər bir metodun reallaşdırılması üçün müəyyən texnoloji proseslərin həyata keçirilməsi lazımdır, həmçinin müxtəlif təlim texnologiyalarının reallaşdırılması üçün müxtəlif təlim metodlarından istifadə edilməlidir.

**Metod** anlayışı geniş, təlim texnologiyaları ilə müqayisədə, bir qədər də



ümumi xarakter daşıdığı halda, təlim texnologiyaları konkret anlayışdır və bir növ metodun sistemli, ardıcıl, alqoritmlaşmış, fəaliyyətdə olan daxili mexanizmi kimi özünü göstərir. Buna görə də texnologiyaya metoddan fərqli, təcrid olunmuş anlayış kimi deyil, tədris prosesini təşkilatı-metodik alıcı kimi baxılması daha düzgün hesab edilməlidir, çünki təlim texnologiyaları təlim metodlarını daha da konkretləşdirir, tədris prosesinin gedişini intensivləşdirir və onun yüksək keyfiyyətlə aparılmışın təmin edir. Bu da onu göstəri ki, təlim texnologiyalarına təlim metodlarının hərəkat mexanizmi, onun həyata keçirilməsinin sistemi və ardıcılığı kimi baxılmasını doğru hesab etmək olar. Bu fikri konkret bir fakt üzərində izah etsək, görərik ki, təlim metodları müxtəlif təlim tərzlərini özündə daşıdığı və əks etdirdiyi kimi, istər inkişafetdirici təlim texnologiyası, istər humanist təlim texnologiyası, istərsə də problemlı və ya fəal təlim texnologiyaları bir çox təlim metodlarından istifadə edilməklə realala bilər. Buna görə də təlim metodları pedaqoji prosesin tamlığını, bütövlüyünü təmin edən başlıca alıcı kimi özünü göstərir ki, bu da təlim texnologiyaları ilə təlim metodlarının qarşılıqlı əlaqəsini təmin etmiş olur.

Təlim, tədris və öyrətme prosesləri olduqca çətin, ziddiyətli, çoxamilli və bir-birindən asılı proseslər, əməliyyatlar sistemi olduğundan, onların hansının daha əlverişli, daha vacib olduğunu təsdiq etmək çətindir. Bu, zaman, məkan, mövzunun xarakteri, didaktik məqsəd, dövlət standartlarının reallaşdırılması səviyyəsi, müəllimin bunların hansına daha çox üstünlük vermesi və bir sıra digər amillərlə əlaqədardır. Bunun bir əlverişli cəhəti də ondan ibarətdir ki, metodların müxtəlif qruplarda təsnif edilməsi müəllimin hanşı metodların hansı məqsədlərə xidmət etməsinin, hansı nəzəri və təcrübə əhəmiyyətə malik olduğunu ayırd etmələrinə, hansılarının daha somƏrəli, daha müvafiq, daha əlverişli olduğunu müəyyənəşdirmələrinə və tətbiq etmələrinə imkan yaradır.

Göründüyü kimi, təlim metodlarının təsnifati probleminə müxtəlif baxışlar mövcuddur və bunların hər birinin müsbət cəhətləri olduğu kimi, çatışmayan cəhətləri də vardır. Bılık mənbələrinə əsaslanan təsnifatda başlıca diqqət bılık mənbələrinə verildiyindən, didaktik məqsəd ikinci plana keçir, yaxud didaktik məqsədin əsas götürüldüyü təsnifatda idrak fəaliyyətinin fəallığına o qədər də diqqət yetirilmir və s. Çox vaxt təsnifatlar yeni-yeni adlarla adlandırılarsa da, əslində metodlar dəyişməz qalır. Praktik tədris fəaliyyətində metodların seçimində müəllimin bunları nəzərə alması vacibdir. Əks halda, tətbiq edilən metod mövzunun mahiyyətinə uyğun olmaya və ya seçilən metod konkret mövzunun tədrisini, onun dərk edilməsini çətinləşdirə bilər. Buna görə də hər bir fənn müəllimi təlim metodları haqqında, onların xarakterik xüsusiyyətləri haqqında dərin biliyə malik olmaqla yanaşı, onların seçim meyarlarını da yaxşı bilməli, tədris prosesində bunları nəzərə almağlıdır. Düzdür, burada müəllimin səriştəsi, təcrübəsi, pedaqoji prosesə yaradıcı yanaşma tərzi kimi subyektiv amillər də az

rol oynamır. Onu da qeyd etmək lazımdır ki, metodların seçimini yalnız subyektiv amillərlə məhdudlaşdırır, burada bir sırə obyektiv amillər də mövcuddur. Pedaqoji prosesdə bunların nəzərə alınması vacibdir. Bununla belə, bu sahədə də müəlliflər arasında fikir ayrılığı özünü göstərməkdədir. Tədqiqatçıların bəziləri bunu pedaqoji prosesin daxili mahiyyəti ilə əlaqələndirir, də, digərləri tədris prosesinin quruluşuna dəha çox əhəmiyyət verirlər, məsələn, O.Y.Yefremov təlim prosesinin asılı olduğu şərtləri aşağıdakı kimi xarakterizə edir:

- təlimin forması, yəni tədris prosesinin təşkil;
- öyrənənlərin qruplaşdırılması;
- öyrənənlərin hazırlıq səviyyəsi üzrə qrupların tərkibi;
- məşğələyə ayrılan vaxt;
- tədris avadanlıqlarının miqdarı və vəziyyəti;
- məşğələnin yeri;
- müəllimlərin metodik ustalığının səviyyəsi [Yefremov O.Y. Pedagogika, 2009].

Fikrimizcə, təlim metodlarının seçimində müəllim təkcə onun zahiri tərəflərinə deyil, mahiyyətinə, tədris ediləcək mövzunun məqsəd və vəzifələrinə, məzmununa, materialın çatınlık dərəcəsinə, şagirdlərin fənnə olan münasibətinə və s. amillərə dəha çox diqqət yetirməli, onlara üstünlük verməlidir. Bu baxımdan təlim metodlarının seçimində nəzərə alınması vacib olan amillərin aşağıdakılardan ibarət olduğunu göstərmək olar:

**1. Təlim prinsipləri.** Məlum olduğu kimi, pedaqoji prosesin səmərəliliyinin təmin edilməsində müəllimin təlim prinsipləri haqqında geniş nəzəri biliklərə və praktik bacarıqlara malik olması mühüm əhəmiyyət kəsb edir. Təlim prinsipləri tədris prosesinin yalnız məzmununu müəyyən edən başlıca ideyalar kimi qalmır, o həm də təlim prosesinin təşkil formalarını, təlim metodlarını müəyyən edən ümumi müddələr kimi çıxış edir. Prinsiplər təlimin qanunlarının, qanuna uyğunluqlarının ifadəsi və inikası olduğundan, təlim metodlarının seçimində də əsas rol oynayır. Buna görə də təlim metodlarının müəyyənəşdirilməsi prosesində müəllimin təlimin müvafiq prinsiplərinə istinad etməsi, konkret pedaqoji prosesdə (dərsdə, məşğələdə və s.) hansı prinsiplərin daha çox rol oynadığını nəzərə alması olduqca vacibdir. Müəllim təlim metodlarını seçərkən öyrədacayı konkret mövzuda təlim prinsiplərindən hansına dəha çox istinad edəcəyini nəzərə almalı və seçilən metodların həmin prinsiplərə müvafiq olub-olmadığını bilməlidir.

**2. Təlim-tərbiyənin ümumi məqsəd və vəzifələri.** Təlim-tərbiyə şəxsiyyətin inkişafının, formalşamasının bir-biri ilə əlaqələndirilən əlaqə və birliliyidir ki, bunları nəinki bir-birindən ayrılıqda həyata keçirmək, hətta təsəvvür etmək də çətindir. Təlim və tərbiyə ayrı-ayrı anlayışlar kimi ifadə olunsa da, onların hər ikisi vahid pedaqoji prosesin tərkib hissəsidir və vahid məqsəd daşıyır. Təlim də, tərbiyə də

öz mahiyyəti, məqsədi, daşıdığı funksiya, məzmun, həyata keçirilmə forma və metodlarına, həm də proses iştirakçılarının faaliyyətinə görə bütöv bir pedaqoji sistemdən ibarətdir. Təlim-tərbiyə, təhsil, inkişaf və formalşdırma bu sistemin daxili komponentləridir və onların arasında daxili, qırılmaz əlaqə və asılılıqlar vardır. Buna görə də təlim metodlarının seçimində müəllimin bünüyəti nəzərə alması vacibdir. Başqa sözlə, təlim prosesinin həyata keçirilməsi zamanı elə metod seçilənləridir ki, o, həm təlimin, həm də tərbiyənin məqsədlərinin reallaşdırılmasına özündə ehtiva etsin.

**3. Təlim motivlərinin səviyyəsi.** Ayndır ki, bu səviyyələr şagirdlərdə müxtəlif formalarda təzahür edir. Bəzi lərinin ümumi təlim motivləri faal və yüksək olduğu halda, bəzi lərinə zəif olur. Xaxud şagirdlərin bir qisminin bəzi fənlərə daha ciddi münasibəti olduğu halda, digər fənlərə münasibəti zəif ola bilər və s. Bütün bunlar təlim metodlarının seçimində təsirsiz qalmır. Təlim metodları elə tətbiq olunmalıdır ki, yalnız şagirdlərdə təlim motivlərinin yüksək səviyyəsini deyil, orta və aşağı səviyyələrinə də əhatə edə bilsin. Elə bir təhsil mühiti formalşdırılmış ki, bacarıq və qabiliyyətlərinin səviyyəsindən asılı olmayıaraq, hər bir şagird üçün maraq doğuran, cansızıcı olmayan, inkişafına səbəb olan normal tədris şəraiti yaradılsın.

**4. Konkret fənnin tədrisi metodikasının spesifik xüsusiyyətləri.** Məlum olduğu kimi, pedaqogikada təlim metodları ümumi xarakter daşıyır və bütün metodlar onlara eyni səviyyədə yanaşılması ilə xarakterizə olunur, lakin nəzərə almaq lazımdır ki, hər bir tədris fənninin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər təlim metodlarının seçimində də müəyyən özünəməxsusluq yaradır. Bəzən bir fənn üçün əlverişli olan metod, digər fənn üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Buna görə də təlim metodlarının seçimi həmin fənlərin metodik xüsusiyyətlərinin nəzərə alınmasını zəruri edir. Bu baxımdan müəllim konkret mövzunun tədrisi üçün təlim metodlarını müəyyənlaşdırırdıqdan mövzunun məzmun və mahiyyəti ilə yanşı, fənnin spesifik xüsusiyyətlərini də nəzərdən qaćırmamalı, metodun əlverişli olub-olmadığını nəzərə almmalıdır. Müəllim fənn – mövzu – metod kompleksinin təmin olunmasına ciddi fikir vermelidir.

**5. Tədris olunacaq konkret materialın məzmunu.** Eyni metod bir fənnin müxtəlif mövzularının tədrisində eyni dərəcədə əlverişli olmaya bilər. Müəllim öyrədiləcək materialın məzmununu metodların seçimində təsir göstərən amillərdən biri olduğunu nəzərə almalı, seçdiyi metodun tədris edəcəyi konkret materiala nə dərəcədə müvafiq olub-olmadığını yoxlamalı, sınaqdan keçirməlidir. Düzgün seçilən təlim metodu tədris prosesində səmərəliyə müsbət təsir etməklə yanşı, şagirdlərin təlim maraqlarının, motivlərinin də formalşmasına, onların dərsdə iştirakına da öz təsirini göstərir. Buna görə də müəllim fənn – mövzu – metod kompleksinin təmin olunmasına da ciddi fikir vermelidir.

**6. Öyrənmə prosesinə ayrılan vaxt** məhüm amillərdən biridir. Seçilən

metodun konkret mövzunun öyrədilməsinə ayrılmış vaxta uyğun gəlməsinin nə dərəcədə məhüm olması müəllim üçün aydın olmalıdır. Bu, xüsusilə ekskursiya, laborator məşğələ, praktik məşğələ, təqdimat kimi metodların seçimində nəzərə alınmalıdır. Burada məzmun, metod və dərs üçün ayrılan vaxtin elə bir kombinasiyası yaradılmalıdır ki, bunlar həm bir-birini tamamlayıbilsin, həm də vaxt itkiśinə yol verilmədən məqsədə nail olunsun. Apardığımız müşahidələr göstərir ki, əksər hallarda müəllimlərin bir qismi faal təlim metodlarının tətbiqində, bir mövzu daxilində çoxlu metod və texnologiyalardan istifadə etməyi olur. Çalışıclar ki, tədqiqat sualının tapılmasında həm Venn diaqramından, həm semantik əlaqələrdən, klaster, ziqqəz metodlarından və s. istifadə etməklə şagirdlərin daha çox fəallışmalarına, müxtəlif təqdimatlar etmələrinə nail olsunlar. Nəticədə vaxt çatmır və hansısa tapşırıq yarımqıq qalır. Bu da onu deməyə əsas verir ki, müəllimlər tədris prosesine ayrılan vaxt dəqiq olçüb-biçməli, vaxt itkiśinə yol verməməli, əlavə vaxta ehtiyac hiss etməməlidirlər.

**7. Tədris materialının həcmi və mürəkkəblik dərəcəsi.** Bu, metodların seçimində vacib problemdir və müəllim dərsi planlaşdırırdıqdan onu nəzəra almalıdır. Bəzən seçilmiş metodun mürəkkəbliyi və ya geniş həcmli tədris materialına uyğun gəlməməsi onun dərk olunmasını çətinləşdirir və şagirdlər dərəcədən çox nəyə fikir verməli olduqlarını aydınlaşdırıbilmirlər. Buna görə də metodlarla materialların həcmi, çətinlik dərəcəsinin düz mütənasibliyi müəllimin diqqət yetirməli olduğu əsas məsələlərdən olmalıdır, yəni müəllim metodların seçimində şagirdlərə öyrədəcəyi yeni materialın həm həcmini, həm də çətinlik dərəcəsinini nəzərə almalıdır. Əks halda elə vəziyyət yaranır ki, seçilmiş metod və ya metodlar qrupu mövzunun mənimsədilməsi üçün kifayətəndirici olmur. Məsələn, asan yolla – müsahibə və ya müşahidə metodu ilə mənimsədilə bilən mövzunun tədrisində problemlı şərh yaratmağa çalışırlar, xaxud ciddi müşahidə tələb edən mövzunun tədrisində müsahibədən istifadə edilir və s. Bu da mövzunun, materialların xarakteri ilə seçilmiş metod arasında uyğunsuzluğa gətirib çıxarır, nəticədə səmərəliklilik gözənlənilən səviyyədə olmur. Buna görə də müəllim təlim metodlarını seçərkən materialın mürəkkəblik dərəcəsini də nəzərə almalı, elə metodları tətbiq etməlidir ki, program tələblərini yerinə yetirə bilsin.

**8. Şagirdlərin hazırlıq səviyyəsi.** Metod seçimində nəzərə alınması vacib olan bu amil göstərir ki, şagirdlərin hazırlıq səviyyəsi, onların təlim müvəffəqiyəti nəzərə alınmadan tətbiq edilən metodlar heç də həmişə səmərəli nəticələrə gətirib çıxarmır. Elə metodlar var ki, onlar yüksək hazırlıqla malik olan siniflərdə səmərəli olduğu halda, aşağı göstəricilərə malik siniflərdə o qədər də yüksək nəticələr verə bilmir, məsələn, tədqiqatlılıq, problemlı şərh, tədris diskussiyaları və s. metodların bütün siniflərdə tətbiqi heç də həmişə yüksək nəticələrə gətirib çıxarmır. Əksinə də olur – yüksək hazırlığı olan siniflərdə müəllimin şəhri, illüstrasiya metodlarından dənən istifadə edilməsi şagirdlərin təlim maraqlarının

zəifləməsi ilə nəticələnir. Bu da onu göstərir ki, metodların seçimi yalnız mövzu və tədris materialları ilə deyil, həm də şagirdlərin hazırlıq səviyyələri ilə də uzlaşırlımlıdır.

**9. Şagirdlərin yaş və fərdi xüsusiyyətləri.** Təkcə metodlar seçimində deyil, bütün pedaqoji prosesdə nəzərə alınması, istinad edilməsi zəruri olan bu prinsip tələb edir ki, müəllimin dərsə hazırlaşarkən tətbiq ediləcək metodların şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə uyğun olub-olmadığını diqqət yetirsin. Həm siniflər üzrə, həm də fənlər üzrə bu amilə diqqətin artırılması tədris materiallarının şagirdlər tərəfindən daha asan mənimənəilməsinə və tətbiq edilməsinə şərait yaradır. Bəzən müəllimin “daha çox öyrətmək” və uşaqların “əqli fəallığına nail olmaq” arzusu tətbiq olunan metodların əlverisi olmaması ilə nəticələnə bilir ki, bu da problemə xüsusi diqqət yetirilməsinə tələb edir.

**10. Tədris möşğələsinin tipi və strukturu.** Təlim metodları universal və tam müstaqil deyil. Onların asılı olduğu amillərdən biri də dərsin tipləri və quruluşudur. Bütün metodları hər dərs tipində tətbiq etmək heç də həmişə faydalı olmur. Elə metodlar var ki, bir qismən dərs tipi və quruluşu ilə uzlaşıldığı halda, digər dərs tiplərində tətbiqi əlverişsiz olur, səmərəli nəticələr vermir. Buna görə də müəllim növbəti dərsə hazırlaşarkən, ilk növbədə, dərsin tipini və quruluşunu müəyyənənləşdirməli, sonra müvafiq təlim metodlarını seçmalıdır.

**11. Sınıfdə şagirdlərin sayı.** Təlim metodlarının seçimində təsir edən bu amil də müəllimin nəzərindən qaćmamalıdır. Xüsusən qruplarla iş, laborator məşğələ, tədris diskussiyası, intellektual auksiyon, ekskursiya və bir sırada digər metodların tətbiqi zamanı şagirdlərin sayının nəzərə alınması vacibdir. Elə metodlar var ki, bunlar kiçik qruplarla aparılan işlərdə faydalı olduğu halda, şagirdlərin sayı çox olduqda, yəni kütləvi formalarda əlverişsiz olur. Yaxud da əksinə. Buna görə də müəllimin bunlara xüsusi diqqət yetirməsi tövsiyə olunur.

**12. Şagirdlərin öyrənmə maraqları.** Bu amil təlim metodlarının seçimində mühüm əhəmiyyət kəsb edir. Sınıflarda şagirdlərin təlim və ya fənn maraqları heç də bərabər səviyyədə deyildir. Bir fənnə maraq göstərən şagird digər fənnə laqeydiyik göstərə bilər və ya müəyyən səbəblərə görə sinif şagirdlərinin hamısının müəyyən fənnə maraqları ya yüksək, ya da aşağı səviyyədə ola bilər. Buna görə də müəllim təlim metodlarını seçərkən şagirdlərin maraqlarını təmin edə biləcək, xüsusi ilə interaktiv təlim metodlarına üstünlük verməli, həmçinin, onlarda motivasiya və stimul yaradılmasında bu metodlardan istifadə etməyə hazır olmalıdır.

**13. Müəllim-şagird münasibətləri.** Müəllimin şagirdlərlə ünsiyyət tərzinin metodların seçimində bilavasita təsiri olmasa da, metodların seçimi müəllim - şagird münasibətlərində müəyyən rol oynayır və ünsiyyətin demokratik, avtoritar, liberal formalı təlim metodlarının səmərəliliyinə müəyyən təsir göstərə bilər. Belə ki, pedaqoji prosesdə bir sırada təlim metodlarının, xüsusi ilə müsahibə, kitab

üzərində iş, tədris diskussiyası, beyin həmləsi, tədqiqatçılıq və s. metodların tətbiqində müəllimin demokratik ünsiyyəti metodların təsirini daha da intensivləşdirə bilər, şagirdlərin müəllimlə dialoqa açıq olmasına səbəb olar.

**14. Təlim resursları, maddi-texniki təminat.** Bu cəhət də, metodların seçimində təsir edən əsas amillərdən biri kimi, müəllim tərəfindən ciddi surətdə nəzərə alınmalıdır. Dərsin zəruri resursları təmin edilməsi müəyyən metodların seçimini asanlaşdırduğu kimi, dərsdə lazımi vəsaitlərin olmaması da metod seçimində mənfi təsir göstərir. Bu isə təlim prosesinin, dərsin məhsuldarlığını aşağı salır. Laborator və praktik məşğələlər, tədqiqatçılıq, izahı-illüstrativ və s. metodlar bu baxımdan xüsusi olaraq nəzərə alınmalıdır.

**15. Müəllimin şəxsi keyfiyyətləri, peşə səriştəliliyi və pedaqoji ustalığı.** Metodların seçimində bilavasita təsir edən bu amilləri nəzərə almadan təlimdə müvəffəqiyət əldə etmək olduqca çatdırır. Yaddan çıxarmaq olmaz ki, metodlar nə qədər əlverişli, mövzuya ilə müvafiq, seçim nə qədər operativ və səmərəli olsalar, müəllimin pedaqoji ustalığı, metodik bacarıqları, peşəkarlıq səviyyəsi yetərinə deyilsə, yüksək nəticə gözləmək əbəsdür. Metodların seçimini də, tətbiqi də, nəticənin səmərəliliyi də məhz müəllimin peşəkarlıq və səriştəliliyindən çox asılıdır. Buna görə də müəllimin aşağıdakı bir sıra pedaqoji səriştələrə yiyələnməsini zəruri hesab edirik:

- təlim metodlarının bütün qrupları, onların mahiyyəti, məzmunu və xarakteri haqqında lazımi biliklərə malik olması;
- təlim metodlarından yerində istifadə edə bilmək bacarıqlarına yiyələnməsi;
- müasir təlim texnologiyalarına və texnoloji biliklərə malik olması;
- əvvəl pedaqoji təfəkkürə malik olması və pedaqoji situasiyalarda əlverişli metodları tətbiq edə bilmək bacarığına yiyələnməsi;
- öz üzərində müntəzəm işləməklə təlim metodlarının tətbiqi sahəsində təcrübə və səriştəliliyini təkmilləşdirməsi.

### Nəticə / Conclusion

Göründüyü kimi, təlim metodlarının çoxsaylı qrupları, bu qrupların da hər birində coxsayılı metodlar vardır. Metodların seçimində təsir edən amillər də az deyildir. Əsas məsələ onların mahiyyət və məzmununa dərindən bələd olmaqdır, pedaqoji ustalıq, peşəkarlıq və səriştəlilik nümayiş etdirirək, onlardan səmərəli istifadə etməkdir. Müəllim gündəlik dərsə hazırlaşarkən öz səriştələrinə əsaslanmaqla, bu hazırlığa daxil olan başqa sahələrlə (tədris resurslarının hazırlanması, dərsin tipinin, quruluşunun, şagirdlərlə aparacağı işlərin məzmununun müəyyənənləşdirilməsi, standartların və məzmun xəttinin gözlənilməsi, interaktivliyə və integrasiyaya necə nail olacağının planlaşdırılması və s.) yanaşı, tətbiq edəcəyi təlim metodlarını da dəqiq müəyyənənləşdirməli və onlardan necə istifadə edəcəyinə qərar vermelidir.

Müəllimin təlim metodlarının seçiminə düzgün yanaşması dərsin daha məzmunlu, səmərəli olmasını şərtləndirən amillərdəndir. Metodların mövzuya, dərsin məqsədini, standartın tələblərinə uyğun seçiləcək, bu zaman yuxarıda sadaladığımız amillərin gözlənilməsi müəllimin yaradıcılığının, peşəkarlıq və səriştəliliyinin güzgüsü olan dərs prosesini daha maraqlı və yaddaşalan edir. Dərsə yaradıcı yanaşmaq, onu şagirdlər üçün maraqlı etmək, bu prosesdə şagirdlərin inkişafına nail olmaq hər bir müəllimin arzusu və məqsədi olduğu kimi, təlim metodları haqqında ətraflı biliklərə malik olmaq, onları yaradıcılıqla tətbiq edə bilmək də onun gündəlik fəaliyyətində mühüm yer tutmalıdır.

### Ədəbiyyat / References

1. Əhmədov B., Rzayev A. (1983). Pedaqogikanın mühazirə konseptləri. Bakı: "Maarif".
2. Əhmədov H., Zeynalova N. (2016). Pedaqogika. (dərslik). Bakı: "Elm və təhsil".
3. Əlizadə Ə. (1999). Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: "Ozan".
4. Qasımovə L., Mahmudova R. (2012). Pedaqogika. (dərslik). Bakı: "Çəşioğlu".
5. İlyasov M., Nəzərov M. (2005). Didaktika. Bakı: ADPU-nun nəşriyyatı.
6. Kazimov N. (2011). Məktəb pedaqogikası. (dərslik). Bakı: "Çıraq".
7. Məktəb pedaqogikası (1982). (Q.İ.Şukinanın redaktorluğu ilə), Bakı: "Maarif".
8. Mehdiyadə M. (1982). Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı: "Maarif".
9. Paşayev Ə., Rüstəmov F. (2007). Pedaqogika. Yeni kurs. (dərslik). Bakı: "Nurlan".
10. Veysova Z. (2004). Fəal təlim metodlarına giriş kursu. (təlimçilər üçün metodik vəsait). Bakı: Azərbaycan "Inkişaf" mərkəzi.
11. Golant Y.Y. (1957). Voprosi obycheniya. Leningrad.
12. Yefremov O.Y. (2009). Pedagogika. (kratkiy kurs). S-Pb: «Piter»
13. Danilov M.A., Yesipov B. P. i dr. (1957). Didaktika. Moskva.
14. Didaktika sredney shkoli. (1982). Pod red. M.N. Skatkina. Moskva: «Prosveshenie».
15. Kodjaspairova G. M. (2010). Pedagogika. (uchebnik). Moskva: KNORUS.
16. Kupisevich M. (1986). Osnovi obshey didaktiki. Per. s polsk. Moskva: Visshe.shk.
17. Maxmutov M.I. (1975). Binarnie metodi obucheniya. Moskva.
18. Pedagogika. (1988). Pod.red. Y.K.Babanskogo. 2-oe izd. Moskva.
19. Pedagogika. (2006). Pod.red. L.P. Krivshenko. (uchebnik). Moskva: TK Velbi, iz-vo «Prospekt».
20. Podlasiy I.P. (2006). Pedagogika. (uchebnik). Moskva: «Visshee obrazovanie».
21. Slastenin V.A., Isaev I.F., Shitanov Y.N. (2002). Obshaya pedagogika. Pod.red. V.A. Slastenina. Moskva: gumanit. izd. sentr. VLADOS, ch. 1.
22. Xutorskoy A.V. (2007). Sovremennaya didaktika. (ucheb. posobie). 2-oe izd, pererab. A.V. Xutorskoy. Moskva: Visshe.shk